

Rahibə ŞİXƏLİYEVA,  
Azərbaycan Dövlət Tibb  
Universitetinin fəlsəfə  
kafedrasının baş müəllimi

## Aşiq Ali yaradıcılığında fəlsəfi ideyalar

*Azı-azı estələrdə xalqımızın hikmətləi söz cələngini bağlayan müdrikələr istər yazılı, istərsə də sifahi xalq ədəbiyyatımızda çox olmuşdur. Onları sadalamağa ehtiyac da yoxdur: Sözdən inci düzən söz sənətkarlarımıza kifayət qədər dövri mətbuatda yazmış, yazar və hələ bundan sonra da sübhəsiz ki, yazacaqlar.*

**L**akin bir hoqiqət də vardır ki, hələ də elimizin, obamızın bir çox müdrikələri kifayət qədər aranıb-axtardılmayıb. Onlar layaqətli, qədirli xalqımızla lazımlı təcavüz etməyi.

Xüsusiələ, zəngin aşiq ədəbiyyatımızın klassikləri, onların poetik yaradıcılığı, bir qədər sərt də səslənə, hələ kifayət qədər toplanmayıb, izahlı akademik nəşri çap etdirilməyi, müasirlerimizin tələblərinə cavab verəcək seviyyədə təhlil olunmayıb. Nəşr olunanlarda isə çoxlu qışlıqlar vardır.

Etiraf etməli ki, el arasında aşıqların dilində «Tecnis Ali», «Şix Ali», «Loğman Ali», «Dədə Ali» kimi zərb-məsələ çevrilən bu bənzərsiz sənətkarların poetik ərşindən bəzəçox az nümunələr toplamışdır. Məlum olanlarla da indikiləri tutuşdurduqda çoxlu təhriflərə yol verildiyi aşkar olur. Demək, yalnız sözə yox, əməli işlə ürkənden yanmaq lazımdır. Onun şəhərləri atalar sözü qədər manalı və məramlıdır. Aşığın poetik fikri estetik cəhətdən sərrastdır. Aşiq Ali 1800-1801-ci illərdə Göyçə mahalının Qızılvəng kəndində yoxsul ailədə anadan olmuşdur.

Aşiq Ali Qızılvəngin böyüğü Niftalının qızı Bəstı ilə xoşbəxt olmuşdur. Hər ikisi yüzdən artıq ömür sürmüştür. (Aşiq Alının 1911-ci ilə, Bəstinin isə 1906-ci ilə ölümüünü Göyçə qocaları xatırlayırlar). Texminən 110-111 il ömür sürən bu pirani sənətkar Dədə Qorquda, Qurbaniyə, Abbas Tuşarqanlıya, Xəsta Qasıma, dəstan qəhrəmanlarımız Kərəmə, Qaribə layiq xəlefdir. Onu görən Göyçə qocaları xatırlayırlar ki, Ali uca-boylu, enlikürekli, soslı-nəfəslisi, ləmisi şirin aşiq olub. Məclisdə bədəhənətən söz deməyi çox sevərmış. Göyçədə onun bir işi irəlicədən dediyini və o işinin ona bayan olduğunu xatırladan çoxlu rəvayətlər indi də dildə ağızda dolaşmaqdadır. Aşiq Alının işlətdiyi bədii təsvir və ifadə vasitələri göstərir ki, o klassik Şərq ədəbiyyatının əfsanələrini, əsətirlərini, yunan fəlsəfəsinə mükəmməl bilmiş. Bu cəhətdən aşiq şairin deyimləri, qıflıbəndləri daha maraqlıdır. Aşiq Alının Rumlu Aşiq Yığvalı bağlılığı qıflıbəndə deyilir:

Təriqətdən kamışənsə ay aşiq.  
No ilə şorayı eyləşən aşkar.

Bey altında o nəqioni bayan et,  
Monasından eylə manı xəbərdar!

Yeddi damı, sakızı connat yağım var,  
Yerdə, göydə, hərdən aşkar?  
Ərədə iki quş var, yerdən don donor,  
Rahdan pünhan olar, gah olur aşkar?

Morifətdən toriqəto golmışam,  
Toriqətdə yol orkəni bilməm.  
Mən Atyam, özüm motəl qalmışam,  
Çəxri dəvvarədən neçə elm var?

Qıflıbənddəki fikir çalarlığı, müəmmələrin poetik məqamı sərrastdır. Buradan ayndıca görünür ki, Aşiq Ali hələ goncliyində Nəraşəndə mollaxanada oxuyan mükəmməl dini tohsil almışdır. Yaxud dədə aşığın istambullu Əsmər xanımı bağlayarkən, dediyi qıflıbəndlərin ideya məzmununa diqqət yetirək:

Yerdi, göyədə inni-cinni yox ikən,  
Haqq əmr eylədi, yer nadən oldu?  
Pərdəyi nicaidan bir dəstə goldü,  
O dəstən içində sərr nadən oldu?

Haqq əmr eylədi, gələr torlađı,  
Qotrosın bir dorya ümman eylədi.  
Kimdən səda goldü, kimə söylədi?  
Yandırı, şahparın, nar nadən oldu?

Aşiq Ali, duva istər pirindən,  
Baş aqmadım orənlərin sırriindən.  
Bir durr xalq eylədi öz qüdrətindən,  
O durrın içində sərr nadən oldu?

Bu kimi müəmməli ifadələri poetik məqamda çeşid-ləmək, sözsüz, Aşiq Alının təkcə islam dini tarixini və onun mahiyyətini bildiyini təsdiqə yetirmir. O, həm də başqa dincərin tarixinə də mükəmməl beləddir. Rumca Cafer paşının oğlunun toyundan Aşiq Alının Aşiq Yığvalı deyilərək dədili hərbə-zorbadan iki bənd divavəninosuna diqqət yetirək:

Yey arısson bir salam ver, soruşum, halin görüm?  
Hoqiqi haqq aşığsan, zöylo, kamalın görüm.  
İncil, Zəbul, Töröt, Quran, göstər, kitabın görüm.  
Dostum oğar bündərəstən barı son imanına gol.

Aşiq Aliyam, sorusuram haqqının torağı,  
Dilimde zibr cylyom, hem dini, səriyyəti,  
Isaysan İncilin sev, Musaysan Tərəfi.  
Əğor Mohammad Həmmətisən, bari imana gol.

Aşiq Ali öz dövrünün hərtərəfli biliyi məkməməl  
bələd olmasayıd, türk saz-aşq ədəbiyyatında xüsusi is-  
tedad sahibi kimi hörmətə yad edilən Aşiq Yiğval ta-  
ki saz-söz sərfəni bağışla bilmədi. Aşiq Ali rəqibinə  
saz-söz meydandası sərrast qiflibəndlər dediyi kimi,  
raqibinin də deyimə orasında ünvannı deyilən  
münəməmlər semti-sualı açır. Aşiq Yiğval ilə deyim-  
məsəndən bir parçaya diqqət yetirək:

Aşiq Yiğval:

Səndən xəbər alım, ay cavab Ali,  
O nadir 30-də cavan, 15-də uludur?  
O nadir ki, dili ayrı, sözü birdir?  
Hansı dörətə hor dörəydan doludur?

Aşiq Ali:

Al cavabın deyim, ay Aşiq Yiğval,  
O aydı 30-də cavan, 15-də uludur.  
O qolamı, dili ayrı, sözü bir.  
Elm dörysəi hor dörəydan doludur.

Yaxud da, istambullu Əsmər xanının Aşiq Ali ile  
yeddi gün, yeddi gecə deyişmələrində dədə aşığın bağ-  
lamalarla verdiyi cavaba diqqət yetirək:

Əsmər xanım:

Mondon saləm olsun, ay Aşiq Ali,  
O nadir ki, onda dürü hal olur?  
Na cahana, cahan ona dolanır?  
Na üstü düzülüb dalbadal olur?

Aşiq Ali:

Al cavabın dedim, ay Əsmər xanım,  
O idir ki, onda dürü hal olur.  
O gün hesabdır, namın üstədir,  
Həftələr düzülüb dalbadal olur.

Aşiq Alının astronomik təqvimlə Əsmər xanına  
verdiyi tutarlı cavablar bir daha göstərir ki, sənətkar-  
nın fəhmi, dünayogrusu, söz ehtiyati olduqca zengin ol-  
muşdur.

Aşiq Ali zəmanəsinin uzagqrən oğlu olduğundan,  
yaradılığında istismar dünyası ilə, yaşadığı dövrlə ba-  
rışmamışdır. Bir əsrlik ömrünün qanlı-qadəli salnamə-  
sini Aşiq Ali poetik xasiyyətnamələrində şahidlilik mə-  
qamına çəkməşdir. O, «Oldu» rədflisi qoşmabəyani ha-  
lında deyir:

Foluk mona cövr eylədi dünaya,  
Yaxşı günüm, yaman gündən az oldu.  
Baydan nəmor aldım, ağadan ənam,  
Mütəxəssi, qazandığım bez oldu.

Fəleyin cövr-i-cəfəsi, yaxşı günün yaman gündən az  
olması, bəyindən, ağadan aldığı ənamın bez olması poe-  
tik təsdiqətə tasadüfi deyilməmişdir. Çünkü el-əbada sö-  
zü tutulan bu müdrik sənətkar söz incilərini dövrünün  
«sözlü ötənlərinin» şənənə ucuz xərcleməmiş, onlara  
ülfət bağlamamışdır.

*Mon xabi qəsforda yotib qalmadum,  
Nakəs adamlarla ülfət qılmadum.  
Mülkə, varə zarro tamah salmadum,  
Çox gördüm zorzbə bir gün toz oldu.*

Aşiq Ali buradakı falsəfi və məntiqi duymundan  
amallı-ideallı sənətkar kimi çıxış edir, poetik yaradılı-  
lığında hər bir misrasını semti-sualı çeşidleyərək hə-  
yatın üzünə casarətə baxır.

*Elmi dayazlar,  
Kamaldan azlar,  
Hədyan avzalar  
Yamandır, yaman.*

*Nizamsız cahan,  
Ədabsız dohan,  
Ədalətsiz xan  
Yamandır, yaman.*

Sair-aşq bu təsvirində səxavətsiz varlı, ilqarsız,  
idbarsız, arsız gözəlləri, kölgəsiz namərdəli, lefsi acı-  
ları, küpeğin ifritə qadımları, dövrün etibarsızlığını,  
din xadimlərinin inamşılığını, əqidəsində dönləkləri  
sarkaik dilla tənqid atəşinə tutur. Ümumiyyətə, Aşiq  
Alının layaqətli yaradılığında falsəfi möqam, qranit  
məntiq poetik cəhətdən süstə deyil, sözlərin çalarlığı dī-  
namik-dramatik, samballı və siqlətlidir. Aşiq Ali ya-  
radılığında dövrünün gordənişi yüz ölçüb, bir biçən  
sənətkardır. Elə buna görədə ki, üzünü insan hüquqları-  
nın tapdalayana tutub deyir:

*Necə oldu var üçün qan tökənlər,  
Əziz canın qumaya bükənlər,  
Unutmasın şərni-xəta okonlər,  
Biçən biçib, biçməyənlər biçəcək.*

Kimlərdi bu «şərni-xəta əkenələr?». Gəlin onlara  
sair-aşığın öz poetik xasiyyətnamələrinə diqqət yetirək:

*Ali, sözün özəl başdan yazılar,  
Şeytanırd, iblisdir molla-qazılar.  
Bir gözəl görəsəl yolan azərlər,  
İmamın yolunda qurbanan deyir.*

Aşiq Alının poetik duymundan bu iblisler, şeytanlar  
cilddən-cilde girən zümrələrdir.

Məsələn:

*...Səcūcilar yalan yera and içir,  
Ortada oynayan dillərlərə bax.*

Yaxud da:

*Dövlətlər ozzırlıslız can alır,  
Pulun saləməni ot-saman alır.  
Əvvəlcə bəz verir, sonra on alır,  
Qiyamət günlündə həllarına bax.*

Aşiq Ali göstərir ki, boyaqçılar hiyələrlik edir,  
bənnələr, necarlar fırıldaq işlədir, bəqqallar bir arşın-  
dan yarım çeker süyüsdür, qalayçılar, demirçilər xal-  
qın evini yuxarı, deyimlər on yol şahad alır. Bəs bu  
şərəti yaranan kimdir? Şübhəsiz, dövrünün «sözlü ötə-  
nlərin» qoyduğu «qayda-qanunlardır». O qayda-qanun-  
lar, adətlər ki, onlara Aşiq Ali heç vaxt barışmamışdır.  
Axi şair özü yalan deməz, yaman deyer. Neca ki:

*Ay ağalar, gəlin sizo söyleyim,  
Yaqın bu dünyaya pul dolandırır.  
Kəsilib məhabbat, qalymbı hörəmt.  
Dövlətlət dalmca mal dolandırır.  
O dünyanan şərbətdən içməyon,  
Körpü salıb üstən karvan keçməyon.  
Evəd arvadına sözü keçməyon,  
Kənddə koxa olub el dolandırır.*

Bəli, bax budur Ali təsdiqinə poetik tutarı-möhürü.  
Bəs möhürü aşiq öz möqamında elə ustalıqla işləmişdir  
ki, onu atalar sözü, zərb-məsəllər kimi biziñən sonra  
gələn qədirbilen nəsillər də nəsibət, vəsiyyət, adəbi

əmanət kimi yaşadacaqlar.

*Bu dünyada mordüməzər çox olub,  
Mord iydin gözü-könlü tox olub.  
Qonşu yox istəyan, öyü yox olub,  
Onuncun əlli vər istər könlü.*

İnsafla desək, kim dədə aşığın bu müdrik elat ka-  
lamalarını qulağında sırga etməz? Burada Aşiq Alının  
estetik idealı amala çevrilməyə və alqışa layiqdir.

Aşiq Ali duyumunda başarı mahəbbətin toranmü-  
mə, təntəni, səfəli yaylaqların, buz bulşaların, elçat-  
maz, üyntemz səfəli dağların axar-baxarlığı poetik  
məqamda həlimdir, həzindir. Onun şer nümunələrin-  
dəki lirik «manə» oxucu, dinleyici ilə mübah məqamın-  
da tərəf-müqabildir.

*Bizim bù məqalədə təhlilə cəlb etdiyimiz  
şərlər hələlik xam material kimi müdrik el a-  
saqqallarından, ağbirçəklərindən, xeyirxah  
aşıqların yaddaşlarından topladığımız poetik  
nümunələrə səykənir. Sözsüz Aşiq Alının küll-  
liyatını hazırlayarkən bu şərlər «Aşiq Ali» qov-  
luğuna toplananlarla bir daha tutuşdurulacaq,  
saf-çürük ediləcək, aşığın üslubu orijinala da-  
ha yaxın olan söz inciləri ilə əvəz ediləcəkdir.*

#### Ədəbiyyat

1. Arash H. Aşiq yaradılığdı. B. 1960.
2. Eldarov Ə. Aşiq sənəti haqqında tarixi öcerk. B. 1962.
3. Vəliyev V. Azərbaycan folkloru. B. "Maarif" nəşriyyatı, 1985.
4. İbrahimov M. Aşiq poeziyasında realizm. B. EA-nın nəşriyyatı, 1966.
5. Bünyadov T. Əsrərlərden gələn söslər. B. "Gənclik", 1975.
6. ASE, B. 1976, s. 512.
7. Aşiq Ali. Şərlər. B. 1975.
8. Azərbaycan məhabbat dastanları. B. "Elm", 1979.
9. Azərbaycan aşıqları (topluyanı H. Əlizadə)
- B. "Azərnəşr". 1930.
10. Azərbaycan dastanları. 5 cildlə. I-V cildlər. B. "Elm". 1965-1972.

ADMİU-nun tətbiqi kulturologiya kafedrasi tərəfindən təqdim edilib - 23.01.2007

Rəyçi: kulturologiya elmlər namizədi İ.Hüseynov.

Philosophical thoughts in Ashug Ali's creative activity

Summary

One of the notable representative of the Ashug art Ashug Ali's life and creature activity have been looked into and his main works have been put in the centre of attention in this article.

Философские идеи в творчестве ашуга Алы

Резюме

В данной статье анализируется творчество ашуга Алы, исследуются философские мысли, изложенные в его произведениях, а также характеризируются мысли деятелей науки и культуры о поэзии ашуга.